

Azərbaycan Respublikası Təhsil Nazirliyi
14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi 2018 – ci il üçün (Deratizasiya, Dezinseksiya və
Dezinfeksiya) satınalması ilə əlaqədar

AÇIQ TENDER ELAN EDİR

Tender 1 (bir) lot üzrə keçirilir:

LOT – 1. Deratizasiya, Dezinseksiya və Dezinfeksiya işlərinin görülməsi

Tender iştirakçlarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat zərfdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər lot üzrə 50 (əlli) manat məbləğində iştirak haqqını aşağıdakı göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində əsas şərtlər toplusunu Masallı şəhəri Heydər Əliyev prospekti 34 ünvanından (əlaqələndirici şəxs Ş.Teymurov, telefon 050-456-60-69) əldə edə bilərlər.

Hesab: AZ44AİİB32051019446100201161

VÖEN: 6401411531

Təşkilat: Kapital Bankın Masallı filialı

Kod: 210617

VÖEN: 9900003611

Müxbir hesab: AZ37NABZ013600000000001944

SWIFT BIKAIİB BAZ 2X

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İştirakçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidir.

- Tenderdə iştirak etmək üçün yazılı müraciət;
- Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Tender təklifi (zərflərin açıldığı tarixdən ən azı 30 bank gün qüvvədə olmalıdır);
- Tender təklifinin dəyərinin 1 faizi həcmində bank təminatı (zərflərin açıldığı tarixdən ən azı 60 bank gün qüvvədə olmalıdır);
- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;
- İddiaçının son 1 ilədək fəaliyyəti haqqında vergi orqanlarından təsdiq olunmuş maliyyə hesabatının surəti;
- İddiaçının son 1 ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri:

Görülən işlər təqdim olmuş qrafikə əsasən yerinə yetirilməlidir.

Sənədlər Azərbaycan dilində iki nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (Xarici dildə tender təklifi Azərbaycan dilinə tərcümə olunmalıdır).

Tender proseduru “Dövlət Satınalmalar haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.

İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri tender təklifi və bank zəmanəti olmaqla 05.03.2018 - ci il saat 17:00 – dək tender təklifi və bank zəmanəti isə 15.03.2018 – ci il saat 17:00 – dək möhürlənmiş ikiqat zərfdə təqdim edilməlidir.

Göstriln vaxtdan gec tqdim olunmuŖ zrflr aılmadan geri qaytarılacaqdır.
İddiaıların tklifi 16.03.2018 – cil il saat 10:00 – da yuxarıda gstriln nvanda aılacaqdır.
İddiaıların slahiyytli nmayndləri iŖtirak ed bilrlr.

TENDER KOMİSSİYASI